

**Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı kütləvi informasiya vasitələri müxbirlərinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələri müxbirlərinin statusu haqqında Sazişin təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU**

Azərbaycan Respublikasının Milli Məclisi **qərara alır**:

I. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı kütləvi informasiya vasitələri müxbirlərinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələri müxbirlərinin statusu haqqında 2001-ci il yanvarın 9-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

**Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV**

Bakı şəhəri, 2 fevral 2001-ci il  
69-IIQ

**Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı kütləvi informasiya vasitələri müxbirlərinin və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı kütləvi informasiya vasitələri müxbirlərinin statusu haqqında SAZİŞ**

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti, Hər iki ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatları haqqında informasiyanın geniş və sərbəst şəkildə yayılması üçün şəraitin yaradılması zəruriyyətindən çıxış edərək,

jurnalistlərə və digər kütləvi informasiya vasitələrinin işçilərinə peşəkar fəaliyyətlərinin həyata keçirilməsində hüquqi müdafiənin və əlverişli şəraitin təmin olunmasının zəruriliyini nəzərə alaraq,

1948-ci il Ümumi İnsan Hüquqları Bəyannaməsinin və 1966-cı il Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın müddəalarını rəhbər tutaraq,

1975-ci il Avropada Təhlükəsizlik və Əməkdaşlığa dair Müşavirənin Yekun Aktının və ATƏT-in informasiya və humanitar sahələrdə əməkdaşlığa aid sonrakı sənədlərinin müddəalarının yerinə yetirilməsinə kömək etməyi arzulayaraq,

aşağıdakılar haqqında razılığa gəldilər:

**M a d d ə 1**

1. Bu Sazişdə istifadə olunan anlayışlar aşağıdakıları bildirir:

«**əcnəbi müxbirlər**»—Rusiya Federasiyasına təyin edilmiş, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin (agentlik, qəzet, jurnal, digər dövrə mətbuat nəşrləri, radio, televiziya) müxbirləri və Azərbaycan Respublikasına təyin edilmiş, Rusiya Federasiyasında qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələrinin müxbirləri;

«**təyin edilmə dövləti**»—əcnəbi müxbirin təyin edildiyi dövlət;

«**səlahiyyətli orqanlar**»—təyin edilmə dövlətinin ərazisində əcnəbi müxbirlərin təyin edilməsi və fəaliyyəti məsələlərinin tənzimlənməsini həyata keçirən mərkəzi dövlət orqanları.

2. Əcnəbi müxbirlər kimi Tərəf dövlətlərin vətəndaşları təyin oluna bilərlər.

**M a d d ə 2**

Təyin edilmə dövlətində əcnəbi müxbirlərin hüquq, öhdəlik və məsuliyyətləri beynəlxalq hüququn ümumtənzimləşmiş normaları, təyin edilmə dövlətinin qanunvericiliyi və bu Sazişin müddəaları ilə müəyyən olunur və tənzimlənir.

**M a d d ə 3**

Tərəflər səlahiyyətli orqanları vasitəsilə milli qanunvericilik çərçivəsində əcnəbi müxbirlərin təyin edilmə dövlətinin siyasi, sosial-iqtisadi və mədəni həyatı haqqında obyektiv informasiyanı əldə etmələrinə və yaymalarına, ümumtənzimləşmiş jurnalist etik normalarına riayət etmələrinə hərtərəfli kömək edəcəklər.

**M a d d ə 4**

Tərəflər səlahiyyətli orqanları vasitəsilə milli qanunvericilik çərçivəsində əcnəbi müxbirlərə özlərinin peşəkar vəzifələrini yerinə yetirərkən informasiyanın rəsmi və digər mənbələrinə sərbəst girişi, habelə əcnəbi müxbirlərin informasiya mənbəyinin məxfiliyinin saxlanılması hüququnu təmin edirlər.

**M a d d ə 5**

Tərəflər səlahiyyətli orqanları vasitəsilə öz ölkələrində əcnəbi müxbirlər üçün mətbuat mərkəzlərinin yaradılmasına və fəaliyyət göstərməsinə kömək edirlər, habelə onlar üçün rəsmi mətbuat konfranslarının və digər bu kimi tədbirlərin açılığını təmin edirlər.

**M a d d ə 6**

Əcnəbi müxbirlərə qarşılıqlı əsasında milli qanunvericiliyin tələblərini nəzərə almaqla, gedilməsi üçün xüsusi qaydalar müəyyənləşdirmiş rayonlar və obyektlər istisna olmaqla Azərbaycan Respublikasının və Rusiya Federasiyasının ərazilərinə sərbəst hərəkət hüququ verilir.

## M a d d ə 7

Tərəflər beynəlxalq hüququn ümumtanınmış normalarına uyğun olaraq səlahiyyətli orqanları vasitəsilə əcnəbi müxbirlərin öz materiallarının, radio-, video- və teleinformasiyalarının hər hansı bir senzura olmadan kütləvi informasiya vasitələrinə sərbəst verilməsi hüquqlarına əməl olunmasını təmin edirlər.

## M a d d ə 8

Tərəflər səlahiyyətli orqanları vasitəsilə beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə uyğun olaraq Tərəf dövlətlərin kütləvi informasiya vasitələrinin müxbir məntəqələrinin açılması və müraciət edilən gündən iki aydan gec olmayaraq əcnəbi müxbirlərin təyin edilməsi haqqında müraciətlərə baxırlar.

## M a d d ə 9

Tərəflər səlahiyyətli orqanları vasitəsilə zərurət yarandıqda milli qanunvericiliyə uyğun olaraq daimi təyin edilmiş əcnəbi müxbirlərə və onların ailələrinə yaşayış evinin, müxbir məntəqələrinin yerləşdirilməsi üçün yerin alınmasında və ya kirayəsində kömək edirlər, habelə gözlənilməyən vəziyyətlərdə (təbii fəlakət, bədbəxt hadisələr və s.) yardım göstərirlər.

## M a d d ə 10

Tərəflərin müvafiq orqanları və təşkilatları əcnəbi müxbirin kütləvi informasiya vasitələrinə verdiyi məlumatların məzmununa görə, təyin olunma dövlətinin qanunvericiliyinin və bu Sazişin müddələrinin pozulması halları istisna olmaqla məhdudlaşdırıcı, o cümlədən jurnalistin akreditəsindən məhrum edilməsi və ya onun təyin olunma dövlətindən çıxarılması ilə bağlı tədbirlərə əl atılmasından çəkinəcəklər.

## M a d d ə 11

Tərəflər, bu Sazişin yerinə yetirilməsini dövrü olaraq müzakirə edirlər.

Bu Sazişin müddələrinin təfsiri və tətbiqi ilə əlaqədar məsələlər Tərəflərin səlahiyyətli orqanlarının danışıqları və məsləhətləşmələri vasitəsilə həll olunacaqdır.

Tərəflərin razılığı ilə bu Sazişə dəyişikliklər və əlavələr edilə bilər.

## M a d d ə 12

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə Tərəflərin bir-birini diplomatik kanallar vasitəsilə xəbərdar etdikləri axırıncı yazılı bildirişin tarixindən qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və əgər Tərəflərdən biri müvafiq müddətin qurtarmasına altı ay qalmış digər Tərəfə onu ləğv etmək niyyəti haqqında yazılı xəbərdarlıq göndərməzsə, avtomatik olaraq növbəti beş il müddətinə uzadılacaqdır.

Bakı şəhərində 9 yanvar 2001-ci ildə, iki nüsxədə, hər biri Azərbaycan və rus dillərində tərtib edilmişdir, hər iki mətn eyni qüvvəyə malikdir.

**Azərbaycan Respublikası**  
**Hökuməti adından**

*(imza)*

**Rusiya Federasiyası**  
**Hökuməti adından**

*(imza)*

**Azərbaycan Respublikasının Qanunvericilik toplusu.- 2001.- 28 fevral, № 2.- S.428-431.**